

(əvvəli 6-ci səhifədə)

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də öks olunmuşdu: "... Bizə fəlakət və səfəfalətdən başqa bir şey verməyən ədəvət və ixtilafi bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın töbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqıl və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan və təntənləşmişləri bir vətənin övladlarıdır. Ümumi Vətəndə müstərək həyatlarını qurmaq və öz səadətlərinə birləşdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər".

M.Ə.Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmələkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddərətini həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək. 1918-ci il dekabrin 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalasdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi səylədi. "Müsavat" fraksiyasiın teklifi ilə Əlimərdən bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasində F.Xoyski hökumətin istefası qəbul edildi və yeni hökumətin taşkil olunması qərara alındı. Yeni hökumətin təşkilini yenidən F.Xoyski tapşırıldı.

1918-ci il dekabrin 26-da F.Xoyski parlamentdə öz programını ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin programını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad gösterdi.

Azərbaycan Parlamentinin fəaliyyəti başladığı dövründəki tariximizin çox mühüm iibrət dərslərindən biri də budur ki, cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan parlamentində ermənilər 21, ruslara isə 10 yer ayırmışına baxmayaraq, onlar parlamentin

açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsile "Vahid və bələnməz Rusiya"nın parçalanmasına yol açdı üçün "Azərbaycan Rusiya-dan ayrılmazı faktını tanımadı" və Azərbaycan Parlamenti boykot etmək barədə qərar qəbul etdi. Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Həmin dövrədə Azərbaycanın müstəqilliyi ilə barişa bilməyən ermənilər də Rus Milli Şurasını müdafia etdilər və iki aydan çox müdət ərzində parlamentin iclaslarında iştirak etmədilər. Parlament qatıldığdan sonra isə həmişə Azərbaycan dövlətciliyinə xəyanət mövqeyindən çıxış etdilər.

can dövlətciliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixinə dərərin və zəngin iz qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: **Birinci dövr** – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmək və tarixi İstiqlal Bəyannamesini müəyyən etdiyi prinsiplərə sadıq qalaraq və konkret tarixi şəraitit nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan

lisidə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində **ikinci dövr** və ya Bakı dövrü 1918-ci il dekabrin 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrin 7-də, son iclas - 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrədə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti İstiqlal Bəyannamesinin müəyyən etdiyi prinsiplərə sadıq qalaraq və konkret tarixi şəraitit nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi

qız məktəbləri, uşaq baxçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılır. Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-faktō təminmasına nail olsa da, XI ordu-nun Şimali Azərbaycanı işgal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımcıq qaldı.

Azərbaycan parlamentinin və cümhuriyyət hökumətinin fəaliyyətinin yüksək etibarlılığı təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmər keçməz, heç bir məsəfə yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışqıq imzalanmazdı. Hökumət məclisin eti-

Parlament qanunlarının hazırlanmasına, müzakirəsində və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var-dı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmələkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmər keçməz, heç bir məsəfə yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışqıq imzalanmazdı. Hökumət məclisin eti-

Azərbaycan Xalq Cümhuriyyəti Türk - İslam dünyasında ilk demokratik, hüquqi və dövlət idi

Bundan əlavə, ölkədə ali həkimiyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürrəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruluğuna ciddi əngəl tərəfdirdi. Ayri-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafədən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, "Qızıl Ordu"nun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətə, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruluğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericiliyə aktları və qərarları ilə Azərbay-

canişinin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdır.

Milli Şura dövründə Azərbaycan parlamentinin təsis toplantısı ilə birləşdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-də Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayıaraq Müəssisələr Məclisi çağrılماq şorti ilə, bütün qanunverici və icraedici hakimiyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-də öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-də Azərbaycan Milli Şurası həmin il dekabrin 3-də Müəssisələr Məclisinin — geniş tərkibli Azərbaycan parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tif-

cox mühüm qanunlar və qərarlar qəbul etmişdir. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, həkimiyətin üç qolunun — qanunvericilik, icra və məhkəmə orqanlarının formalasdırılmasına yönəlmüşdi.

Birinci dünya müharibəsində böyük dövlətlərin dünyani bölüşdürümək uğrunda mübarizəsinin həlli-dici mərhəleyə daxil olduğu və ölkənin başı üzərini yeni işgal təhlükəsinin aldığı çox mürrəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruluğu məsələlərinin yönəltmişdi. Qeyd olunmalıdır ki, parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlamentdən ibarət xərisi müsələlərə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan göründür ki, parlament xaricə göndərilecek gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başlığını ilə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyevdən ibarət xərisi müsələlərinin qomissiyası yaradılmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər Ingiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş mühərabəsi başlığı üçün təhsil almışdır.

Cox mürrəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar,

kuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan göründür ki, parlament xaricə göndərilecek gəncləri müəyyən etmək üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər Ingiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş mühərabəsi başlığı üçün təhsil almışdır.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxın qəbul olunmuşdu. Qanunlar qızığın və iş-güzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistən hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan—Ermənistən münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sərəzəsiş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdur.

Cümhuriyyət dövründə Azərbay-

canda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalasır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrde, ümumiyyətlə, 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-ü Azərbaycan Milli Şurası, 23 nəfər İtaliya, 10 nəfər Ingiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş mühərabəsi başlığı üçün təhsil almışdır.

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqiye, o cümlədən Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruluşu tədbirlərinə, həmçinin qarşısına qoymduğu məqsəd və vezifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmadı.